

Foto
Photo
Foto

**Domanda di visto per Stati
Schengen**
Modulo gratuito
Şenqen ölkələri üçün viza sorgusu
Bu forma ödənişsizdir



AMBASCIATA D'ITALIA
BAKU - AZERBAIJAN

1. Cognome/cognomi Surname (s) family name (s) Soyadı/Soyadları		Ad uso esclusivo dell'Ambasciata o del Consolato Data della domanda: Fascicolo esaminato da: Documenti giustificativi: <input type="checkbox"/> Passaporto valido <input type="checkbox"/> Mezzi di sostentamento <input type="checkbox"/> Invito <input type="checkbox"/> Mezzi di trasporto <input type="checkbox"/> Assicurazione malattia <input type="checkbox"/> Di altro tipo Visto: <input type="checkbox"/> Rifiutato <input type="checkbox"/> Concesso Caratteristiche del visto: <input type="checkbox"/> VTL <input type="checkbox"/> A <input type="checkbox"/> B <input type="checkbox"/> C <input type="checkbox"/> D <input type="checkbox"/> D + C Numero di ingressi: <input type="checkbox"/> 1 <input type="checkbox"/> 2 <input type="checkbox"/> Mult. Valido da..... a Valido per.....
2. Cognome/cognomi alla nascita (Cognome/cognomi precedenti) Surname (s) at birth (earlier family name(s)) Anadan olanda soyadı/soyadları (əvvəlki soyadı/soyadları)		
3. Nome First name Adı		
4. Data di nascita (anno, mese, giorno) Date of birth (year-month- day) Doğulduğu tarix (il, ay, qün)	5. Numero di carta di identità (facoltativo) ID number (optional) Şəxsiyyət vəsiqəsinin nömrəsi (vacib değıl)	
6. Luogo di nascita e Stato Place and country of birth Doğulduğu ölkə və yer		
7. Cittadinanza/cittadinanze attuali Current nationality/ies Hazırdakı vətəndaşlığı/gları	8. Cittadinanza di origine (cittadinanza alla nascita) Original nationality Doğulduğu zaman vətəndaşlığı	
9. Sesso Sex Cinsi <input type="checkbox"/> Maschile <input type="checkbox"/> Femminile <input type="checkbox"/> Male <input type="checkbox"/> Female <input type="checkbox"/> Kişi <input type="checkbox"/> Qadın	10. Stato civile Marital status Ailə vəziyyəti <input type="checkbox"/> Non coniugato <input type="checkbox"/> Coniugato <input type="checkbox"/> Separato <input type="checkbox"/> Single <input type="checkbox"/> Married <input type="checkbox"/> Separated <input type="checkbox"/> Subay <input type="checkbox"/> Evli <input type="checkbox"/> Ayrılmış <input type="checkbox"/> Divorziato <input type="checkbox"/> Vedovo <input type="checkbox"/> Altro: <input type="checkbox"/> Divorced <input type="checkbox"/> Widow(er) <input type="checkbox"/> Other: <input type="checkbox"/> Boşanmış <input type="checkbox"/> Dul <input type="checkbox"/> Başqa	
11. Nome del padre Father's name Atasının adı	12. Cognome della madre Mother's name Anasının adı	
13. Tipo di passaporto Type of passport Pasportun növü: <input type="checkbox"/> Passaporto nazionale <input type="checkbox"/> Passaporto diplomatico <input type="checkbox"/> Passaporto di servizio <input type="checkbox"/> National passport <input type="checkbox"/> Diplomatic passport <input type="checkbox"/> Service passport <input type="checkbox"/> Milli passport <input type="checkbox"/> Diplomatik passport <input type="checkbox"/> Xidməti pasport <input type="checkbox"/> Documento di viaggio (Convenzione del 1951) <input type="checkbox"/> Passaporto per stranieri <input type="checkbox"/> Travel document (1951 Convention) <input type="checkbox"/> Alien's passport <input type="checkbox"/> Səyahət sənədi (1951 il Konvensiyası) <input type="checkbox"/> Xarici pasport <input type="checkbox"/> Passaporto per marittimi <input type="checkbox"/> Documento di viaggio di altro tipo (specificare): <input type="checkbox"/> Seaman's passport <input type="checkbox"/> Other travel document (please specify) <input type="checkbox"/> Dənizçi pasportu <input type="checkbox"/> Başqa sənəd (adını qösterin)		
14. Numero del passaporto Number of passport Pasportun nömrəsi	15. Rilasciato da Issued by Verilib (kim tərəfindən)	
16. Data del rilascio Date of issue Verilmə tarixi	17. Valido fino a Valid until Etibarlıdır (müddəti)	
18. Se soggiorna in uno Stato diverso dallo Stato di origine è autorizzato a rientrare in detto Stato? If you reside in a country other than your country of origin have you permission to return to that country? Vətəndaşı olduğunuz ölkədə daimi yaşamadığınız halda, ölkəyə qayıtmaq üçün icazəniz varmı? <input type="checkbox"/> No <input type="checkbox"/> Sì (numero e validità) <input type="checkbox"/> No <input type="checkbox"/> Yes (number and validity) <input type="checkbox"/> Xeyr <input type="checkbox"/> Bəli (nömrəsi və etibarlıq müddəti)		

* 19. Occupazione attuale Current occupation Hazirki vəzifəsi		Ad uso esclusivo dell'Ambasciata o del Consolato
*20 Datore di lavoro, indirizzo e numero di telefono. Per gli studenti nome e indirizzo dell'Istituto di insegnamento. Employer and employer's address and telephone number. For students, name and address of school. İşlə təmin edən (təşkilatın, şəxsin və s.) adı, ünvanı və telefon nömrəsi. Tələbələr üçün təhsil ocağının adı və ünvanı.		
21. Destinazione principale Main destination Səfərin əsas təyinatı (şəhərin adı)	22 Tipo di visto Type of visa Vizanin növü <input type="checkbox"/> Transito aeroportuale Airport transit <input type="checkbox"/> Transito Hava limanı tranziti <input type="checkbox"/> Soggiorni di breve durata Short stay Qısa müddətli <input type="checkbox"/> Soggiorni di lunga durata Long stay Uzun müddətli	23. Visto Visa Viza <input type="checkbox"/> Individuale Individual Şəxsi <input type="checkbox"/> Collettivo Collective Kollektiv
24. Numero di ingressi richiesti Number of entries requested Tələb olunan qırışların sayı <input type="checkbox"/> Uno One <input type="checkbox"/> Due Two <input type="checkbox"/> Multiplo Multiple <input type="checkbox"/> Bir Bir <input type="checkbox"/> İki İki <input type="checkbox"/> Çox keçidli	25. Durata del soggiorno Duration of stay Səyahətin müddəti Visto chiesto per: giorni Visa requested for: days Viza üçün istənilən qünlərin sayı	
26. Altri visti (rilasciati negli ultimi tre anni) e rispettivo periodo di validità Other visas (issued during the past three years) and their period of validity Əvvəlki vizalar (son üç ildə alınan) və etibarlıq müddətləri		
27. In caso di transito, è titolare dell'autorizzazione di ingresso per lo Stato di destinazione finale? In the case of transit, have you an entry permit for the final country of destination? Tranzit hallarında qədərcəyiniz ölkəyə qırış üçün icazəniz varmı? <input type="checkbox"/> No No <input type="checkbox"/> Sì, valido fino a : Si, valid until Autorità che rilascia: Issuing authority: Xeyr Xeyr Bəli (etibarlıq müddəti) İcazəni verən təşkilatın adı		
*28. Precedenti soggiorni nel presente Stato o in altri Stati Schengen Preceding stays in this or other Schengen States İtaliya ya Şenqen Ölkələri ərazisində bu vaxta qədər qalmanız haqda məlumat		
29. Scopo del viaggio Purpose of travel Səfərin məqsədi <input type="checkbox"/> Turismo Tourism Turizm <input type="checkbox"/> Affari Business İşqūzar <input type="checkbox"/> Soggiorno presso la famiglia o amici Visit to Family or Friends Qohum və ya dost ziyarəti <input type="checkbox"/> Cultura/Sport Cultural/Sport Mədəni/İdman yarışları <input type="checkbox"/> Ufficiale Official Rəsmi <input type="checkbox"/> Motivi sanitari Medical reasons Mualicə <input type="checkbox"/> Di altro tipo (specificare) Other (please specify) Başqa (dəqiq adını verin)		
*30. Data di arrivo Date of arrival Qəliş tarixi	*31. Data di partenza Date of departure Qediş tarixi	
*32. Frontiera dello Stato del primo ingresso o rotta di transito Border of first entry or transit rout Şenqen ərazisinə daxil olacağınız ilk qırış və ya tranzit sərhədin adı	* 33. Mezzi di trasporto Means of transport Nəqliyyat növü	
*34. Cognome dell'ospite e nome dell'impresa negli stati Schengen e persona di contatto dell'impresa ospite. Altrimenti indicare il nome dell'albergo o indirizzo provvisorio negli stati Schengen Name of host or company in the Schengen States and contact person in host company. If not applicable, give name of hotel or temporarily address in the Schengen State. Şenqen ölkələrinə dəvət edən şirkətin adı və ünvanı, dəvət edən şirkətin məxsul şəxsin adı, əks təqdirdə Şenqen Sazişi ölkələrində müvəqqəti ünvanınız və yaxud mehmanxana rekvizitləri		

Cognome dell'ospite o nome dell'impresa Name Adı		Telefono e fax Telephone and telefax Telefon və faks	Ad uso esclusivo dell'Ambasciata o del Consolato
Indirizzo completo Full address Tam ünvanı		Indirizzo posta elettronica e-mail address Elektron ünvan	
<p>* 35. A carico di chi sono le spese di viaggio e le spese di soggiorno? Who is paying for your cost travelling and for your cost of living during your stay? Səfər və yaşayış xərclərini kim ödəyir?</p> <p>Mio Ospite/ospite Impresa ospite <input type="checkbox"/> My self <input type="checkbox"/> Host person/s <input type="checkbox"/> Host company Özüm Dəvət edən şəxs Dəvət edən şirkət</p> <p>Dichiarare le modalità e presentare i documenti giustificativi / State who and how and present corresponding documentation/Bəyan edin, kim və nə şəkildə, aidıyyatı olan sənədləri əlavə etmək</p> <p>.....</p>			
<p>*36. Mezzi di finanziamento durante il soggiorno Means of support during your stay Qalma müddəti ərzində maliyyə təminatı</p> <p>Contanti Travellers cheques Carte di credito Alloggio Di altro tipo: <input type="checkbox"/> Cash <input type="checkbox"/> Travellers cheques <input type="checkbox"/> Credit cards <input type="checkbox"/> Accommodation <input type="checkbox"/> Other Nəğd pul Yol çekləri Kredit kartı Yaşayış yeri Başqa</p> <p>Assicurazione di viaggio e/o malattia. Valida fino a: <input type="checkbox"/> Travel and/or health insurance. Valid until: _____ Tibbi və/və yaxud səyahət sığortası. Etibarlıdır</p>			
37. Cognome del coniuge Spouse's family name Həyat yoldaşının soyadı		38. Cognome del coniuge alla nascita Spouse's family name at birth Həyat yoldaşının doğulduğu zaman soyadı	
39. Nome del coniuge Spouse's first name Həyat yoldaşının adı	40. Data di nascita del coniuge Spouse's date of birth Həyat yoldaşının doğulduğu tarix	41. luogo di nascita del coniuge Spouse's place of birth Həyat yoldaşının doğulduğu yer	
<p>42. Figli (Le domande devono essere presentate separatamente per ciascun passaporto) Children (Application must be submitted separately for each passport) Uşaqlar (Hər pasport üçün ayrı müraciət edilməlidir)</p> <p>Cognome/Surname/Soyadı Nome/First name/Adı Data di nascita/Date of birth/Doğulduğu tarix</p> <p>1. 2. 3. 4. 5.</p>			
<p>43. Dati anagrafici del cittadino dell'UE o SEE di cui è a carico. Alla domanda rispondono soltanto i familiari dei cittadini dell'UE o SEE. Personal date of the EU or EEA citizen you depend on. This question should be answered only by family members of EU or EEA citizens. Viza üçün müraciət edən şəxsə himayədarlıq edən AB və yaxud AİB vətəndaşının pasport məlumatları. AB və yaxud AİB vətəndaşının ailə üzvləri tərəfindən doldurulmalıdır.</p>			
Cognome / Name/ Soyadı		Nome /First name/Adı	
Data di nascita Date of birth Doğulduğu tarix	Cittadinanza Nationality Vətəndaşlığı	Numero del passaporto Number of passport Pasport nömrəsi	
Vincolo familiare: Family relationship : Qohumluq əlaqəsi		del cittadino dell'UE o SEE of an EU or EEA citizen AB və yaxud AİB vətəndaşı ilə	

44. Sono informato del fatto e accetto che i miei dati anagrafici che figurano nel presente modulo di domanda di visto siano comunicati alle autorità competenti degli Stati di Schengen e, se necessario, trattati dalle stesse, ai fini dell'esame della mia domanda di visto. Tali dati potranno essere introdotti e archiviati in basi di dati alle quali possono avere accesso le autorità competenti dei singoli Stati di Schengen.

Su mia richiesta espressa, l'autorità consolare che esamina la mia domanda m'informerà di come esercitare il mio diritto a verificare i miei dati anagrafici e a modificarli o sopprimerli, in particolare, qualora fossero inesatti, in conformità del diritto nazionale dello Stato interessato.

Dichiaro che a quanto mi consta tutti i dati da me forniti sono completi ed esati.

Sono consapevole che dichiarazioni false comportano il respingimento della domanda o l'annullamento del visto già concesso nonché possono comportare azioni giudiziarie ai sensi della legislazione dello Stato Schengen che ha in trattazione la domanda.

Mi impegno a lasciare il territorio degli Stati Schengen allo scadere del visto, se concesso.

Sono informato che il possesso di un visto è soltanto una delle condizioni necessarie per l'ingresso nel territorio europeo degli stati Schengen. La mera concessione del visto non mi dà diritto ad indennizzo qualora non soddisfi le condizioni previste dall'articolo 5, paragrafo 1, della convenzione di applicazione di Schengen e mi venga pertanto rifiutato l'ingresso. Il rispetto delle condizioni d'ingresso sarà verificato ancora all'atto dell'ingresso nel territorio europeo degli stati Schengen.

I am aware of and consent to the following: any personal data concerning me which appear on this visa application form will be supplied to the relevant authorities in the Schengen states and processed by those authorities, if necessary, for the purposes of a decision on my visa application. Such data may be input into, and stored in, databases accessible to the relevant authorities in the various Schengen states.

At my express request, the consular authority processing my application will inform me of the manner in which I may exercise my right to check the personal data concerning me and have them altered or deleted, in particular, should they be inaccurate, in accordance with the national law of the state concerned.

I declare that to the best of my knowledge all particulars supplied by me are correct and complete.

I am aware that any false statements will lead to my application being rejected or to the annulment of a visa already granted and may also render me liable to prosecution under the law of Schengen state which deals with application.

I undertake to leave the territory of the Schengen States upon the expiry of the visa, if granted.

I have been informed that possession of visa is only one of the prerequisites for entry into the European territory of the Schengen states. The mere fact that a visa has been granted to me does not mean that I will be entitled to compensation if I fail to comply with the relevant provisions of Article 5.1 of the Schengen Implementing Convention and am thus refused entry. The prerequisites for entry will be checked again on entry into the European territory of the Schengen States.

Mən xəbərdar olmuşam və bu faktı qəbul edirəm ki, təqdim etdiyim viza anketində olan şəxsi məlumatlar, zəruriyyət halında, mənim viza sorğumu yoxlamaq üçün, aidiyyəti olan Şenqen Dövlətlərinin rəsmilərinə verilə bilər. Bu məlumatlar işlənilib arxivləşdirilərək müxtəlif Şenqen Dövlətlərinin aidiyyəti olan təşkilatlar tərəfindən əldə edilə bilər. Mənim sorğum əsasında, maraqlı olan Dövlətin milli qanunveriliyinə əsasən, viza sorğumu nəzərdən keçirən konsulluq şöbəsi, şəxsi məlumatlarının yoxlanılması və ələxüsən, yalnız olan təqdirde dəyişdirilməsi hüququmun icra edilməsi barəsində məni məlumatlandıracaq.

Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.

Mən xəbərdaram ki yalnız bəyannamə viza sorğusunun rədd edilməsinə qətirə bilər, artıq əldə edilmiş viza isə ləğv oluna bilər, və bundan başqa sorğunu nəzərdən keçirən Şenqen Dövlətinin qanunvericiliyinə əsasən mənə qarşı hətta hüquqi ölçülər götürmək məcburiyyətinə qətirə bilər.

Mən, əldə etmiş vizanın müddəti qurtar qurtardığında, Şenqen Dövlətlərinin ərazisini tərk etməyə bəyan edirəm.

Mən xəbərdar olmuşam ki, vizanı əldə etmək Şenqen Dövlətlərinə aid olan Avropa ərazisinə daxil olmaq üçün sadəcə bir neçə şərtlərdən biridir.

Vizanın əldə edilmə faktı, Şenqen Konvensiyasının şərtlərinə cavab vermədiyinə görə girişin qadağa olduğu təqdirdə, mənə kompensasiya verilməsi hüququmun əsası ola bilməz.

Giriş qaydalarına tam uyğunluğu, Şenqen Dövlətlərinin Avropa ərazisinə daxil olan zaman bir daha yoxlanılır.

45. Domicilio d'origine
Applicant's home address
Viza istəyən şəxsin ünvanı

46. Telefono
Telephone number
Telefon nömrəsi

47. Luogo e data
Place and date
Yer və tarix

48. Firma (per i minori firma del titolare dell'affidato, del tutore)
Signature (for minors, signature of custodian/guardian)
İmza (həddibuluğa çatmamış üçün qəyyumun imzası)

I familiari dei cittadini dell'UE o SEE (coniuge, figlio o ascendente a carico) non devono rispondere ai quesiti indicati con *.
Essi devono presentare la documentazione comprovante i loro vincoli familiari.
The questions marked with * do not have to be answered by family members of EU or EEA citizens (spouse, child, or dependent ascendent)

*** AB və yaxud AİB vətəndaşının (həyat yoldaşı, uşaqları və ya öhdəlikdə olan qohumları) * işarəsi ilə qeyd olunan suallara cavab vermirlər. Onlar tərəfindən qohumluğu təsdiq edən sənəd təqdim olunmalıdır.**